



AKTIN NÖVÜ	İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX	24.02.2016
QEYDİYYAT NÖMRƏSİ	2
ADI	İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	
QÜVVƏYƏ MİNMƏ TARİXİ	01.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	15201602240002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	29.02.2016



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
Qəbul edildiyi tarix	24.02.2016
Qeydiyyat nömrəsi	2
Adı	İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	01.03.2016
Azərbaycan	090.010.000
Respublikasının hüquqi təsnifatı üzrə indeks kodu	Vahid
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201602240002
Hüquqi Aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	29.02.2016

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

qərara alır:

1. “İnvestisiya təşviqi sənədinin forması” təsdiq edilsin (əlavə nömrə 1).
2. “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması” təsdiq edilsin (əlavə nömrə 2).
3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
6. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 24 fevral 2016-cı il tarixli iclasının protokolu.

**Sədr,
İqtisadiyyat naziri**

Şahin Mustafayev

İnvestisiya təşviqi sənədinin forması

(sənədi verən orqanın adı)

İNVESTİSIYA TƏŞVİQİ SƏNƏDİ

20__ il

(sənədin verildiyi hüquqi şəxsin tam adı / fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-ni)

(hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı)

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

(investisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan)

Bu sənəd "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq verilir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir.

(məsul şəxsin vəzifəsi)

(imzası)

(adı, soyadı)

M.Y.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli
qərarı ilə təsdiq edilmişdir (Əlavə nömrə 2).

İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması

(müraciət olunan təşkilatın adı)

İnvestisiya təşviqi sənədinin alınması üçün

ƏRİZƏ

1. Ərizəçi haqqında məlumatlar:

1.1. Hüquqi şəxsin tam adı/fərdi sahibkarın soyadı, adı, atasının adı _____

1.2. Hüquqi şəxsin hüquqi ünvanı /fərdi sahibkarın ünvanı _____

1.3. Hüquqi şəxsin/fərdi sahibkarın VÖEN-ni _____

1.4. Əlaqə telefonu _____

1.6. İnternet ünvanı (vebsaytı) (əgər varsa) _____

1.7. Elektron poçtu (əgər varsa) _____

1.8. Hüquqi şəxsin/fərdi sahibkarın səlahiyyətli nümayəndəsinin (əgər varsa):

1.8.1. soyadı, adı, atasının adı _____

1.8.2. ünvanı _____

1.8.3. əlaqə telefonu _____

1.8.4. elektron poçtu (əgər varsa) _____

1.8.5. etibarnamə haqqında məlumatlar _____

1.9. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi _____

1.10. İnvestisiyanın layihəsinin həyata keçiriləcəyi ünvan _____

1.11. _____ *İnvestisiya* _____ *layihəsinin*
adi _____ [1]

2. İnvestisiya təşviqi sənədinin verilməsini xahiş edirəm.

3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Sıra - si	Sənədlərin adı	Nüsxələrin sayı	Vərəqlərin sayı	Qeyd
3.1.	<i>A z ə r b a y c a n Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən investisiya layihəsi-biznes plan</i> [2]			
3.2.	<i>A z ə r b a y c a n Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq layihə üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd</i>			
3.3.	<i>vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti</i>			

Qeyd: *ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda etibarnamə əlavə edilir.*

4. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin _____

(vəzifəsi, soyadı, adı)

5. Ərizənin doldurulduğu tarix _____

(gün, ay, il)

6. Hüquqi şəxsin/fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin _____

(imza)
M.Y.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [28 iyun 2016-cı il tarixli 7 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət**

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SIYAHISI

[1] [28 iyun 2016-cı il tarixli 7 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 iyul 2016-cı il**) ilə Əlavə 2 “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması”na 1-ci hissəyə yeni redaksiyada 1.11-ci bənd əlavə edilmişdir.

[2] [28 iyun 2016-cı il tarixli 7 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 iyul 2016-cı il**) ilə Əlavə 2 “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması”nın 3.1-ci və 3.2-ci bəndlərdə “**Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş**” sözləri “**Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş**” sözləri ilə əvəz edilmişdir.